

***Əlövsət BƏŞİRLİ***

Sixardi içində kədəri, qəmi  
Kimsə sezəməzdidi onda ələmi  
Mətbuat, mətbəə oldu həmdəmi  
Ömrünü şərəflə yaşadı Vaqif.

***Tədbir Mahmudov***

Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Vaqif Əliyevlə birlikdə işləmiş, halal çörək kəsmiş, uzun illər dostluq etmişəm. Tanınmış pedaqqoq, əməkdar müəllim Tədbir Mahmudovun "Oxunmamış nəğmələr"ini oxuyanda universiteti bitirəndən sonra Salyanda rayonlararası qəzətdə işlədiyi illər yadına düşdü. Vaqifin xoş təbəssümlü, gülümsər çöhrəsi, bir qədər qayğılı, saf baxışları gözlərim önündə canlandı...

...Ağır xəstə idi, yeriye bilmirdi. Çok eziyyət çəkirdi. Onu ancaq Moskvada müalicə etmək olardı. Buna isə maddi imkanı yox idi. Dostları əl-əle verdilər, onu Moskvaya aparıb müalicəsini təşkil etdilər.

Məşhur cərrah əməliyyatdan qabaq xəstəyə açıq-aydın anlatdı ki, o, riskə gedir, ürəyi zəifdir, dözməye bilər. Vaqif etrafına yiğışan dostlarını göstərib:

- Belə kişilərlə mən hər cür riskə gedərəm, - dedi, - onlar

# "DOSTLARIMA VƏSİYYƏTİMI ELƏMİŞƏM"

olan yerde mənə heç nə olmaz. Əger birdən... Allah bilən məsləhətdir. Mən dostlarımı vəsiyyətimi eləmişəm.

Vaqif özünün altmış illik yubileyində həmin sözləri tekrar edəndə hamı kövrəldi.

Artıq çətinliklər arxada qalmış, cərrahiyyə əməliyyatı uğurlu olmuş, dostları Vaqifi sağaldıb ailəsinə qaytarmışdılar. Sonra da əl-ələ verib onun yubiley mərasimini təşkil etmişdilər.

Həmin gün Neftçalaya Bakıdan, respublikamızın rayonlarından Vaqifseverlər gəlmisdilər: qələm dostları, ziyalılar, onun sənətinin pərəstişkarları, doğmaları...

Yubiley mərasimi çox səmimi, bənzərsiz keçdi. Vaqif haqqında ürək sözləri deyildi.

**Hacı Hacıyev:**

**Azərbaycan Jurnalistlər Birliyinin sədri**

- Rayon mətbuatında çalışmaq və qəzetə rəhbərlik asan iş deyildi. Vaqif bu işin öhdəsindən ləyaqətən gəlir. Azərbaycan Jurnalistlər Birliyi onu qabaqcıl mətbuat işçisi kimi tanıyor və qiymətləndirir. O, dəfələrlə bizim təşkilatın mükafatlarına layiq görüldü.

**Valid Sənani:**

**Əməkdar jurnalist**

- Deyirlər, kimi tanımaq istəyirsənsə, onunla yola çıx. Bu da bize nəsib oldu. 1978-ci ilin payızında jurnalistlərin böyük bir qrupu Türkiyəyə turist səfərinə yollandı. İki həftə ərzində ölkənin yeddi şəhərində ol-

duq. Bu şəhərlərin hamisində mehmanxanalarda Vaqiflə bir otaqda qalırdıq. Mubaliğesiz deyə bilərəm ki, bu səfərdə mən Vaqifi yenidən kəşf etdim. Onun nikbinliyinə, çörək kəsdiyi adamlara sədaqətinə heyran qaldım.



**Habil Əsədov:**  
**"Gündoğar" qəzetinin redaktoru**

- Bir çox keyfiyyətləri - işdə təmkinli olmağı, dəqiqliyi, nəcə deyərlər, yüz ölçüb bir bicisməyi Vaqif müəllimdən öyrənmişik. Onun davranışları, insanlara münasibəti bizim üçün - qəzeti kollektivi üçün örnek olub.

**Ölməz Məmmədov:**

**Yazıçı-publisist**

- Vaqif müəllim mətbuatımızin yorulmaz fədaisidir. Ömrünün çoxunu bu nəcib işə sərf

edib. Onun adı çəkiləndə gözlərim qarşısında dərin düşüncə və istedada malik, xalqın ağrı-acıclarını qələmə alan bir publisist və jurnalist canlanır.

Mən də çıxış edib Vaqifin hemyerilərinə, dostlarına təşəkkürüm bildirdim. Vaqifə göstərdikləri qayğıya, sədaqətə, etibara görə:

- Sağ olun, var olun, - dedim, - Mən Vaqifin qələm dostları adından sizə minnətdarlığımı bildirirəm. Vaqif etibara, etimada layiq insandır. O, bunu öz zəhməti, gözəl qələmi, insanpərvərliyi, xeyirxahlığı ilə qazanıb. Onun buna haqqı var.

Mən Vaqifin ailəsi, övladları haqqında ürək sözlərimi dedim. Neçə illər əvvəlki gözəl toy gününü xatırladım. Sonra bu gözəl ailənin möhkəm təməli qoyulan ilk illəri, çətinlikləri yada saldım...

1965-ci ildə Salyanda "Qələbə" qəzeti redaksiyasında işləyirdik. Mən redaktor müavini idim, o, məsul katib. Cavan idik. Vaqif təzə evlənmişdi, bəxtiyar idi. Və... gözənləmədən ağır xəstələndi. Krimda müalicə olundu. Gənc ailə çətin sınaqlardan çıxdı. Mən də əlimdən gələni etdim...

Sonralar Vaqifin yolu Bakıya düşəndə mütləq bizi gələrdi. Həmişə də gənclik illərimizi xatırlayardıq...

\*\*\*

Büllur kimi saf, gözəl insani keyfiyyətləri özündə təcəssüm etdirən dost itkisi çox ağır olur.

Neftçaladan aldığım ağır xəbərdən çəş-baş qaldım. İana bilmədim. Özümü yetirdim, ailəsinə təselli verməyə söz tapa bilmədim. Heç zaman özümü belə aciz hiss etmişdim. Dönüb həmyerli dostlarına baxdım:

- Ailəsinə, övladlarına göz olun, - dedim. - Oğlu əsgərliyini çəkib, ona mütləq iş tapın.

- Bizzən nə asılıdır edəcəyik. Başqa cür ola da bilməz, - Tədbir müəllim qətiyyətlə dedi. Mərhumun dostları, yaxınları, Baheddin, Habil, Qabil, Əbülfət, Mustafa onun sözünü təsdiq etdilər. İlk dəfə görünüş kimi onlara diqqətə baxdım. Elə bil üstündən ağır bir yük götürdü. Özündə qəribə bir yüngüllük hiss etdim.

- Vaqifin ruhu şad olsun, - dedim. - Sizin kimi dostları olanın ruhu incimez!..

\*\*\*

...İşdən yenicə qayıtmış dim ki, telefon zəng çaldı. Neftçaladan Tədbir müəllim idi. Dedi ki, Vaqifin xatirəsinə dostları, yaxınları kitab hazırlayırlar.

Ürəyimdən oldu. Vaqifli gənclik illərimlə baş-başa qalib xatirəmi qələmə aldım.